

MIKEYA PEYĞƏMBƏRİN KİTABI GİRİŞ

Mikeya peyğəmbər Yeşaya peyğəmbərlə bir dövrdə yaşamışdı. O, cənub padşahlığında, Yəhudanın bir kəndində anadan olmuşdu. O, Amos peyğəmbərin şimal padşahlığına çatdırdığı milli fəlakətin eyni şəkildə Yəhudanın da başına gələcəyinə əmin idi. Allah ədalətsizliyə görə xalqı cəzalandıracaqdı. Amma Amosdan fərqli olaraq Mikeyanın peyğəmbərliyində daha aydın, ümidli gələcəyin əlamətləri var. Bu hissələr xüsusilə diqqəti cəlb edir: Rəbbin bütün dünyada əmin-amanlıqla hökmranlıq etməsi (4:1-4), Davud nəslindən böyük hökmdarın gəlməsi və onun bütün millətlərə sülh gətirməsi (5:2-5a) barəsində peyğəmbərlik İsrail peyğəmbərlərinin dediklərinin ümumi nəticəsi kimi 6:8-də yekunlaşdırır:

«Ey insan, Allah sənə yaxşı olanı bildirdi;
Ədalət yaratmaqdan, məhəbbət göstərməyi
sevməkdən,

İtaətkarcasına Allahınla bir yol getməkdən başqa
Rəbb səndən nə istəyir ki?»

Kitabın məzmunu:

1:1–3:12 İsrailin günahı

4:1–5:15 Rəbbin bütün dünyada
əmin-amanlıqla hökm sürməsi

6:1–7:20 Rəbbin İsrailə xəbərdarlığı və ümid

verməsi

Samariya və Yerusəlim üçün mərsiyə

¹ * * * Yəhuda padşahları Yotam, Axaz və Xizqiyanın dövründə Samariya və Yerusəlim barəsində Moreşetli Mikeyaya görüntü ilə Rəbbin bu sözü nazil oldu.

² Eşidin, ey bütün xalqlar,
Qulaq asın, yer üzü və orada yaşayanlar!
Qoy Xudavənd Rəbb sizə qarşı müqəddəs məbədidən
Şəhadət etsin.

³ Budur, Rəbb göylərdəki taxtından enir,
Yer üzünü dağların zirvəsi ilə gəzir.

⁴ Od yanında əriyən mum tək önündə dağlar əriyəcək,
Təpələrdən gələn sellər tək yarğanlar açacaq.

⁵ Bunlar Yaqub övladlarının üsyankarlığına, İsrail xalqının günahlarına görədir.
Yaqub övladlarının üsyankarlığına görə
Axı kimdir müqəssir? Samariya deyilmi?
Yəhudanın büt-pərəstliyinə görə
Axı kimdir təqsirkar? Yerusəlim deyilmi?

⁶ «Buna görə Mən Rəbb Samariyanı yerlə yeksan edəcəyəm,
Yerində üzümlük salınacaq.
Daşlarını dəreyə təkəcəyəm,
Təməllərini açıq qoyacağam.

* 1:1 2Pad. 15:32-38; 2Saln. 27:1-7 * 1:1 2Pad. 16:1-20; 2Saln. 28:1-27 * 1:1 2Pad. 18:1-20:21; 2Saln. 29:1-32:33

7 Samariyanın bütün oyma bütləri parça-parça olacaq,
Məbədinə verilən hədiyyələr yandırılacaq,
Bütün heykəllərini dağıdacağam.
Axı bu hədiyyələr fahişəlik haqqı ilə yığılmışdı,*
Onlar yenə də fahişələr üçün işlədiləcək».

8 Buna görə Mən Mikeya, ağlayıb göz yaşını
axıdacağam,
Ayaqyalın, lüt-üryan dolaşacağam,
Çaqqal kimi ulayacağam,
Bayquş kimi səs salacağam.
9 Samariyanın yaraları sağalmaz,
Yəhudayadək yayılıb,
Xalqımın darvazalarındak,
Yerusəlimədək çatıb.

Düşmən Yerusəlimə yaxınlaşır

10 Bunu Qatda bildirməyin,
Önlərinde ağlamayın.
Bet-Leafrada† toz-torpaqda yuvarlanın.
11 Siz ey Şafir‡ sakinləri,
Lüt-üryan, xəcalət içində əsarətə gedin!
Saanda§ yaşayanlar oradan çıxma bilməyəcək.
Bet-Esel əhli yas tutacaq,
Köməyini sizdən çəkəcək.
12 Marot** əhalisi xeyir arzulasa da,
Rəbb Yerusəlimin darvazasına bəla gətirir.

* **1:7** Burada bütperəst məbədlərində tətbiq olunan mərasim nəzərdə tutulur. † **1:10** *Bet-Leafra* - ibrani dilində *toz evi*. ‡ **1:11**

Şafir - ibrani dilində *xoş*. § **1:11** *Saanan* - ibrani dilində *çıxmaq*.

** **1:12** *Marot* - ibrani dilində *acı*.

- 13 Ey Lakiş^{††} sakinləri, atlarınızı
Döyüş arabalarına qoşun
Sion qızını günaha batırdınız,
İsrailin üsyankarlığına bais oldunuz!
14 Buna görə Moreşet-Qata^{‡‡} cehiz verəcəksiniz,
Akziv^{§§} şəhəri İsrail padşahlarını aldadacaq.
15 Ey Mareşa^{***} sakinləri,
Rəbb üzərinizə yenə istilaçı gətirəcək,
Adullam mağarasına İsrailin adlı-sanlı adamları
sığınacaq.
16 Ey Yəhuda, əziz balalarından ötrü saçını qır, x,
Qoy başın kərkəs başı kimi keçəl olsun,
Çünkü övladların sürgünə aparılacaq!

2

Kasıblara zülm edənlərin taleyi

- 1 Yatağında şəer niyyətdə olanların,
Yamanlıq üçün qəsd quranların vay halına!
Onların gücü buna çatdığına görə
Ona səhər tezdən əməl edirlər!
2 Tarlalara tamah salıb mənimləyirlər,
Evlərə göz dikib sahib dururlar.
Ev sahibi ilə ailəsinə zülm edirlər,
Adamları mirasından məhrum edirlər!
3 Buna görə də Rəbb belə deyir:
«Bu xalqa bəla gətirməyə hazırlaşırım,
Ondan boyun qaçırma bilməyəcəksiniz.
Siz bir daha dikbaş gəzməyəcəksiniz,
Çünkü pis zaman gəlir.

†† 1:13 Lakiş – ibrani dilində *bir dəstə at* sözünə oxşayır. ‡‡ 1:14
Moreşet – ibrani dilində *gəlin* sözünə oxşayır. §§ 1:14 Akziv –
ibrani dilində *aldatmaq*. *** 1:15 Mareşa – ibrani dilində *istilaçı*.

⁴ O gün sizi lağa qoyub,
Belə yanıqlı mərsiyə oxuyacaqlar:
“Biz tamam məhv olduq!

Rəbb xalqımın payını dəyişdirdi,
Onu necə məndən uzaqlaşdırdı,
Tarlamızı satqınlara payladı”.

⁵ Buna görə ölkə yenə püşklə bölünsə də,
Rəbbin camaatı arasında sizə pay verəcək kimsə
olmayacaq».

Yalançı vaizlər

⁶ Adamlar deyir:

«Vəz etməyin,
Bu işlər barədə vəz etməyin,
Rüsvay olmayacağıq!»

⁷ Ey Yaqub nəsl, belə deyilirmi:

«Məgər Rəbbin səbri tükəndi?
O belə şeylər edərmidi?»

Mənim sözlərim düzgün yolla gəzənlərin xeyrinə
deyilmi?

⁸ Dünən xalqım idiniz,
Bu gün isə Mənə düşmən oldunuz.

Müharibədən qayıdanların,
Yoldan sakit keçənlərin
Əynindən paltarlarını alıb
Onları soyursunuz.

⁹ Xalqımın qadınlarını
Rahat evlərindən qovursunuz,
Uşaqlarını Mənim verdiyim bərəkətdən
Əbədilik məhrum edirsiniz.

¹⁰ Qalxın gedin,
Çünki bura istirahət yeri deyil.
Bu yer murdarlandığına görə

Dəhşətli surətdə darmadağın olacaq.

¹¹ Əgər bir adam hiyləgər ruhla gəlib yalan vəz edib desə:

«Sənə vəz edim, şərab və başqa kefləndirici içkiniz bol olacaq»,

Bu adam xalqın vaizi olar!

Rəbbin ümid vədi

¹² Ey Yaqub övladları,

Mən mütləq hamınızı bir yerə yığacağam,

İsrailin sağ qalanlarını toplayacağam.

Sizi ağıldakı qoyun-keçi kimi bir yerə yığacağam.

Otlaqdakı sürü kimi ölkəniz adamlarla dolacaq.

¹³ Azad edən qalxacaq,

Sağ qalanların yolunu açacaq.

Onlar darvazanı qıracaq,

Oradan keçib-çixacaq.

Padşahları onların qabağında gedəcək,

Rəbb önlərində gedəcək.

3

Mikeya İsrail rəhbərlərini ittiham edir

¹ Onda mən dedim:

«Dinləyin, ey Yaqub rəhbərləri,

Ey İsrail xalqının başçıları!

Axı siz ədalətli olmalısınız!

² Siz ki yaxşıya nifrət edirsiniz,

Pisliyi sevirsiniz,

Xalqımın dərisini soyursunuz,

Ətini sümüklərindən qoparırsınız,

³ Siz xalqımın ətini yeyirsiniz,

Dərisini soyursunuz, sümüyünü qırırırsınız.

Sanki qazanda, tavada bişirilən ət kimi

Xalqımı doğrayırsınız.

⁴ Gün gələcək, Rəbbə fəryad edəndə

O sizə cavab verməyəcək.

O zaman Rəbb üzünü sizdən gizlədəcək,

Çünki əməlləriniz pis olub».

⁵ Xalqımı azdıran peyğəmbərlərə qarşı

Rəbb belə deyir:

«Yeməyiniz olanda

Sülh bəyan edirsiniz.

Sizə çörək verməyənlərə isə

Dava elan edirsiniz».

⁶ Buna görə sizə görüntüsüz gecə gələcək,

Qaranlıqda falçılıq edə bilməyəcəksiniz.

Peyğəmbərlər üçün günəş batacaq,

Gündüz onlar üçün zülmət olacaq.

⁷ Görücülər rüsvay olacaq,

Falçılar biabır olacaq,

Onların hamısı bundan utanıb susacaq,

Çünki Allahdan cavab olmayacaq.

⁸ Mən isə Yaqub övladlarına üsyankarlığını,

İsrailə günahını bildirmək üçün

Qüvvətlə, Rəbbin Ruhu ilə,

Ədalət və cəsərlə qurşanıram.

⁹ Bunu dinləyin, ey Yaqub rəhbərləri,

Ey İsrail xalqının başçıları!

Siz ədalətə nifrət edirsiniz,

Hər cür düzlüyü əyriyə çevirirsiniz.

¹⁰ Sionu qan bahasına bina edirsiniz,

Yerusəlimi haqsızlıq üzərində tikirsiniz.

¹¹ Rəhbərləri rüşvətlə hökm edir,

Kahinləri muzzla təlim verir,

Peyğəmbərləri falçılıq edib pul alır.
 Amma Rəbbə güvənərək belə deyirlər:
 «Rəbb aramızda deyilmi?
 Üstümüzə bəla gəlməz».

¹²* Buna görə də sizin üzünüzdən
 Sion tarla kimi şumlanacaq,
 Yerusəlim daş qalağına,
 Məbədin tikildiyi dağ
 Meşəli təpələrə çevriləcək.

4

Rəbb bütün dünyada əmin-amanlıqla hökm sürəcək
 (Yeş. 2:2-4)

¹ Axır zamanda Rəbbin evi olan dağ
 Dağların zirvəsində möhkəm duracaq,
 Təpələrdən yuxarı ucalacaq.
 Xalqlar ona sarı gələcək.

² Çox millətlər gəlib deyəcək:
 «Gəlin Rəbbin dağına,
 Yaqubun Allahının evinə qalxaq,
 Qoy Rəbb bizə Öz yollarını öyrətsin,
 Biz Onun rizləri ilə gedək».
 Siondan Rəbbin təlimi,
 Yerusəlimdən Onun kəlamı yayılacaq.

³* Rəbb çox xalqlar arasında hakim olacaq,
 Güclü millətlər haqqında qərar çıxaracaq.
 Onlar qılınclarından kətan,
 Nizələrindən isə dəryaz düzəldəcək.
 Millət millətə qarşı qılınc qaldırmayacaq,
 Artıq dava etməyi öyrənməyəcək.

* 3:12 Yer. 26:18 * 4:3 Yoel 3:10

4* Hər kəs öz meynəsinin, əncir ağacının altında
əyləşəcək,

Onları qorxudan olmayacaq.
Ordular Rəbbi belə söz verdi.

5 Bütün xalqlar,

Öz allahlarının adı ilə getsələr belə,
Biz daim və əbədi
Allahımız Rəbbin adı ilə gedirik.

Rəbbin xalqı sürgündən qayıdacaq

6 «Gün gələcək» Rəbb bəyan edir,
«Mən şikəstləri yığacağam,

İncitdiyim pərən-pərən düşən xalqı
Bir yerə toplayacağam.

7 Şikəstləri sağ qalan xalq edəcəyəm,
Atılanları güclü millətə çevirəcəyəm.
Mən Rəbb onlara Sion dağından
İndidən sonsuzadək hökm edəcəyəm».

8 Sən, ey Yerusəlim, sürüyə nəzarət edən qüllə,
Sion qızının qalası,
Əvvəlki hakimiyyət sənə yenidən veriləcək,
Yerusəlim qızının səltənəti gələcək.

9 İndi nə üçün uca səslə çağırırsan?
Niyə doğan qadın kimi ağrı çəkirsən?
Məgər sənin yanında padşah yoxdurmu?
Məsləhətçilərin həlak olubmu?

10 Ey Sion qızı, ağrıdan qovrul,
Doğan qadın kimi bərkdən qışqır,
Çünki şəhərdən çıxıb, çöldə yaşayacaqsan,
Babilə qədər gedəcəksən.

* 4:4 Zək. 3:10

Lakin orada xilas olacaqsan,
Rəbb səni düşmənlərinin əlindən satın alacaq.

11 Amma indi çox millətlər
Sənə qarşı birləşib belə deyir:
«Qoy Sion rüsvay olub murdarlansın!
Bunu öz gözümüzlə görək!»

12 Lakin onlar Rəbbin düşüncələrini bilmir,
Məsləhətini anlamır.
Xırmanda yığılan dərzilər kimi
Rəbb onları bir yerə toplamışdır.

13 Rəbb belə deyir: «Ey Sion qızı,
Qalx, xırmandakı taxılını döy!
Səni dəmir buynuzlu buğa kimi,
Tunc dırnaqlı öküz kimi güclü edəcəyəm.
Sən çox xalqları əzəcəksən,
Onların qənimətini Mənə – Rəbbə,
Mal-dövlətini bütün yer üzünün Sahibinə həsr
edəcəksən».

5

1 Ey qoşunlar qızı, indi qoşunlarını topla!
Bizi dövrəyə alıblar,
İsrail hökmdarının üzünə dəyənəklə vuracaqlar.

Gələcək kamil hökmdar

2* Rəbb deyir:
«Ey Bet-Lexem Efrata, sən
Yəhuda nəsilələrinin kiçiyi olsan da,
Mənim üçün İsrail üzərində
Hökmdar səndən çıxacaq.
Onun nəslə çox qədimlərə,

* 5:2 Mat. 2:6; Yəh. 7:42

Zamanın başlanğıcına gedir».

³ Hamilə qadın doğana qədər
Rəbb Öz xalqını təslim edəcək.

İsrail övladlarının yanına
Qalan qohumları qayıdacaq.

⁴ Bu hökmdar Allahı Rəbbin əzəmətli adı ilə
qalxacaq,

Rəbbin gücü ilə sürüsünü otaracaq.
Çünki yer üzünün qurtaracağınadək hər yerdə o
böyük olacaq,

⁵ Xalq onun bəxş etdiyi sülhlə yaşayacaq.

Qurtuluş və cəza

Əgər Aşşurlular ölkəmizə gələrsə,
Qalalarımıza ayaq açarlarsa,
Onlara qarşı başçılarımız –
Xalqımızdan olan çoxlu rəhbərlərimiz çıxar.

⁶* Qılıncı Aşşur torpaqlarını,
Nəmrud ölkəsini viran edəcəklər.
Aşşurlular torpağımıza gələndə,
Sərhədimizi keçəndə
Bizi rəhbərlərimiz qurtaracaq.

⁷ Yaqub nəslinin sağ qalanları
Çoxlu xalqlar arasında
Heç kimi gözləmədən,
Bəşər övladlarından asılı olmadan
Rəbbin göndərdiyi şəh tək,
Ot üzərinə tökülən leysan kimi olacaq.

⁸ Yaqub nəslinin sağ qalanları
Çoxlu xalqların, millətlərin arasında
Sanki meşə heyvanları arasındakı şir,
Qoyun sürüsü arasındakı gənc aslandır.

* 5:6 Yar. 10:8-11

Sürünün içinə girsə, didib dağıdar,
 Heç kəs ondan qurtula bilməz.
⁹ Əlin düşmənlərin üzərinə qalxacaq,
 Ey İsrail, yağılarnın məhv olacaq!

¹⁰ «Gün gələcək» Rəbb bəyan edir,
 «Atlarınızı qıracağam,
 Döyüş arabalarınızı yox edəcəyəm.

¹¹ Ölkənizdəki şəhərləri darmadağın edəcəyəm,
 Bütün qalalarınızı yerlə yeksan edəcəyəm.

¹² Əlinizdəki cadugərliyi məhv edəcəyəm,
 Sizdə gələcəyideyənlər bir daha olmayacaq.

¹³ Sizin bütələrinizi qıracağam,
 Daş sütunlarınızı söküb-dağıdacağam.
 Əllərinizlə düzəltdiyiniz əşyaya
 Artıq səcdə etməyəcəksiniz.

¹⁴ Sizin Aşera bütələrinizi qırıb-dağıdacağam.
 Şəhərlərinizi viran qoyacağam.

¹⁵ İtaətsiz millətlərdən qəzəblə, hiddətlə qisas
 alacağam».

6

Rəbbin İsrailə qarşı ittihamı

¹ Rəbbin nə dediyini indi dinləyin:

«Məhkəmə qarşısında durun,
 Qoy dağlar bunun şahidi olsun,
 Qoy təpələr səsinizi eşitsin!

² Ey dağlar və yerin sarsılmaz təməlləri,
 Rəbbin ittihamını eşidin!

Rəbb Öz xalqını ittiham edir,
 İsraili məhkəməyə verir.

³ Ey xalqım, nə etmişəm sənə?

Nə ilə yormuşam səni?

Mənə cavab ver!

⁴ * * Səni Misir torpağından çıxaran,
Köləlik diyarından sizi satın alan,
Musanı, Harunu, Məryəmi,
Sənin qabağına göndərən Mən oldum.

⁵ * * Ey xalqım, sənə qarşı

Moav padşahı Balaqın niyyətlərini,
Beor oğlu Bilamın ona nə cavab verdiyini xatırla,
Şittimdən Qılqala gedəndə yolda nə baş verdiyini
xatırla ki,

Rəbbin sənə göstərdiyi sədaqətini biləsən».

Rəbbin adamlardan istəyi

⁶ Rəbbin hüzuruna nə ilə gedim?

Üca Allaha necə səcdə edim?

Önünə yandırma qurbanları ilə –

Birillik danalarla çıxımmı?

⁷ Minlərlə qoç qurbanı,

Zeytun yağının on minlərlə seli Rəbbin xoşuna
gəlirmi?

Üsyankarlığıma görə ilk oğlumu,

Günahım üçün öz övladımı verimmi?

⁸ Ey insan, Allah sənə yaxşı olanı bildirdi;

Ədalət yaratmaqdan, məhəbbət göstərməyi
sevməkdən,

İtaətkarcasına Allahınla bir yol getməkdən başqa

Rəbb səndən nə istəyir ki?

⁹ Rəbbin səsi şəhərə nida edir,

* **6:4** Çıx. 12:50-51 * **6:4** Çıx. 4:10-16; 15:20 * **6:5** Say.

22:2-24:25 * **6:5** Yeşua 3:1-4:19

Onun adından qorxmaq hikmətdir.

«Ey şəhərdə toplanan camaat, eşidin!

Ey şəhər sakinləri, dinləyin!

¹⁰ Məgər pislərin evindəki haram mal-dövlətdən,

Lənətli əskik ölçülərdən xəbərim yoxdur?

¹¹ Saxta tərəzi və aldadıcı çəki daşlarından

İstifadə edəni haqlı sayarammı?

¹² Şəhərin varlıları zorakılıq edir,

Sakinləri adamları aldadır –

Yalanla nəfəs alır.

¹³ Buna görə Mən sizi vurmağa,

Günahlarınıza görə əzab verməyə başladım.

¹⁴ Yeyəcəksiniz, amma doymayacaqsınız,

Qarınlarınız boş qalacaq.

Sərvət yığacaqsınız, amma saxlamayacaqsınız,

Qılıncla topladığınızı məhv edəcəyəm.

¹⁵ Siz əkəcəksiniz, amma biçməyəcəksiniz,

Zeytun sıxacaqsınız, yağından ətir

düzəltməyəcəksiniz,

Üzüm sıxacaqsınız, şərab içməyəcəksiniz.

¹⁶ * * Axı padşah Omrinin qaydalarına riayət etmisiniz,

Axav sülaləsinin adətlərinə uymusunuz,

Onların məsləhətinə görə getmisiniz,

Buna görə də sizi viranəliyə döndərəcəyəm,

Sakinlərinizi rişxənd hədəfinə çevirəcəyəm,

Xalqım olduğunuz üçün rüsvay ediləcəksiniz».

7

Mikeyanın mərsiyəsi

¹ Vay halıma!

* **6:16** 1Pad. 16:23-28 * **6:16** 1Pad. 16:29-34; 21:25-26

Mən bir adama bənzəyirəm ki,
Yay mövsümündən sonra
Meyvəsi tamam yığılmış,
Tənəkləri təmizlənmiş,
Nə üzüm salxımı,
Nə də könlü istəyən bir dənə əncir yeməyə qalıb.

² Ölkədə Allaha sadıq adam qalmadı,
İnsanlar arasında doğru adam tükəndi.
Hamı qan tökmək üçün pusquda durur,
Qardaş qardaşa tələ qurur.

³ Pis işlərə əlləri zirək olur,
Rəislər, hakimlər rüşvət tələb edir,
Dövlətlilər istədiklərini edir,
Hamısı hiylə ilə iş görür.

⁴ Bunların ən yaxşısı tikandan dəyərsizdir,
Ən salehi də alağ otundan pisdır.
Peyğəmbərlərin xəbərdarlıq etdiyi kimi
Cəza günü gəldi.

İndi siz çaşbaş qalmısınız.

⁵ Qonşunuza inanmayın,
Dostunuza bel bağlamayın,
Hətta qoynunuzda yatan arvadınızdan belə,
Ağzınızı möhkəm saxlayın.

⁶* Çünki oğul atasına xor baxır,
Qız anasına, gəlin də qayınanasına qarşı qalxır.
İnsanın düşməni öz ev əhli olub.

⁷ Mən isə Rəbbə baxacağam,
Məni xilas edən Allahu gözləyəcəyəm.
O məni xilas edəcək,
Allahım məni eşidəcək.

* **7:6** Mat. 10:35-36; Luka 12:53

Qurtuluş yolu

⁸ Halıma sevinmə, ey düşmənim!

Mən yıxılısam da, qalxacağam.

Qaranlıqda olsam da,

Rəbb mənim nurum olacaq!

⁹ Mənə bəraət qazandırıb

Hökmünü icra edənə qədər

Rəbbin qəzəbinə dözəcəyəm,

Çünki Ona qarşı günah işlətdim.

O sonra məni işığa çıxaracaq,

Onun salehliyini görəcəyəm.

¹⁰ Düşmənim bunu görüb xəcalət çəkəcək.

O mənə demişdi:

«Allahın Rəbb haradadır?»

Bu düşmənin məğlubiyyətini görəcəyəm,

O, küçələrdə palçıq kimi tapdalanacaq.

¹¹ Ey Yerusəlim, divarlarının bərpa günü
yaxınlaşır,

O gün sərhədlərin genişlənəcək.

¹² O gün xalqın Aşşurdan,

Misir şəhərlərindən,

Misirdən Fərat çayına qədər uzanan torpaqlardan,

Dənizdən dənizədək, dağdan dağadək,

Sənin yanına qayıdacaq.

¹³ Lakin sakinlərinin əməllərinə görə

Yer üzü viran olacaq.

Rəbbin İsrailə məhəbbəti

¹⁴ Ya Rəbb, mirasın olan sürünü –

Öz xalqını çomağınla otar.

O, çöldə indi tənha qalır,

Ətrafında isə yaxşı otlaq var.

Qoy keçmiş günlərdəki kimi
Başan və Gileadda otlasınlar.

¹⁵ «Misirdən çıxdığın günlərdəki kimi
Sizə möcüzələr göstərəcəyəm».

¹⁶ Millətlər bunu görəcək,
Öz qüvvələrinə görə utanacaq.
Əlləri ilə ağızlarını yumacaq,
Qulaqları kar olacaq.

¹⁷ İlan kimi torpağı yalayacaq,
Əsə-əsə yuvalarından sürünənlər kimi çıxacaq.
Ey Allahımız Rəbb, onlar Səndən qorxub
Dəhşət içində Sənə tərəf dönəcək.

¹⁸ Sağ qalan xalqının cəzasını aradan götürən,
Üsyankarlığını bağışlayan
Sənin kimi Allah varmı?
Qəzəbini əbədi saxlamazsan,
Çünki məhəbbət göstərməyi xoşlayırsan.

¹⁹ Yenə bizə rəhm edib şər əməllərimizi siləcəksən,
Bütün günahlarımızı
Dənizin dərinliklərinə atacaqsan.

²⁰ Qədim zamanda atalarımıza and içdiyən kimi
Yaqub nəslinə sədaqətini,
İbrahim övladlarına məhəbbətini göstərəcəksən.

Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also
known as the Azeri language, of Azerbaijan, Iran,
Iraq, Syria, and Turkey

Copyright © 2008 Müqəddəs Kitab Sirkəti

Language: Azeri (Azerbaijani, South)

Translation by: Institute for Bible Translation

Contributor: Bible Society of Azerbaijan

This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. (<http://creativecommons.org/licenses/by-nc-nd/3.0/>) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information:

You must give Attribution to the work.

You do not sell this work for a profit.

You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.

Permissions beyond the scope of this license may be available if you contact us with your request.

This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.

You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:

You include the above copyright and source information.

You do not sell this work for a profit.

You do not change any of the words or punctuation of the Scriptures.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

2018-11-09

PDF generated using Haiola and XeLaTeX on 11 Mar 2026 from source files dated 12 Dec 2025

5d1dd449-0589-5c75-ab0e-6b96786f2985